

“Holcim (Azərbaycan)” ASC və onun törəmə müəssisələri

Konsolidasiya edilmiş maliyyə hesabatları

*31 dekabr 2022-ci il tarixində başa çatan il üzrə
müstəqil auditorun hesabatı ilə birlikdə*

Müstəqil auditorun hesabatı

“Holcim (Azərbaycan)” ASC-nin
Səhmdarları və Müşahidə Şurasına

Rəy

Biz “Holcim (Azərbaycan)” ASC-nin və onun törəmə müəssisələrinin (“Qrup”) 31 dekabr 2022-ci il tarixinə konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixdə başa çatan il üzrə konsolidasiya edilmiş ümumi gəlir, konsolidasiya edilmiş kapitalda dəyişikliklər və konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, habelə mühüm mühasibat uçotu prinsiplərinin icmalı da daxil olmaqla konsolidasiya edilmiş maliyyə hesabatlarına dair qeydlərdən ibarət olan maliyyə hesabatlarının auditini apardıq.

Bizim fikrimizcə, əlavə edilən konsolidasiya edilmiş maliyyə hesabatları 31 dekabr 2022-ci il tarixinə Qrupun maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə konsolidasiya edilmiş maliyyə nəticələrini və konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (“MHBS”) uyğun olaraq bütün əhəmiyyətli aspektlər üzrə düzgün əks etdirir.

Rəy üçün əsas

Biz auditini Beynəlxalq Audit Standartlarına (“BAS”) uyğun olaraq apardıq. Bizim həmin standartlar üzrə öhdəliklərimiz hesabatımızın *Maliyyə hesabatlarının auditini üzrə auditorun məsuliyyəti* bölməsində təsvir olunur. Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının Peşəkar mühasiblərin etika məcəlləsinə (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) (“MBESS Məcəlləsi”) uyğun olaraq biz Qrupdan müstəqillik və MBESS Məcəlləsinə uyğun olaraq etika ilə bağlı digər öhdəliklərimizi yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutu rəyin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edir.

Digər məsələ

Qrupun 31 dekabr 2021-ci il tarixində başa çatan il üzrə konsolidasiya edilmiş maliyyə hesabatları digər auditor tərəfindən yoxlanılmış və 29 aprel 2022-ci il tarixində həmin hesablara dair müsbət rəy bildirilmişdir.

Konsolidasiya edilmiş maliyyə hesabatları üçün rəhbərliyin və Müşahidə şurasının məsuliyyəti

Rəhbərlik konsolidasiya edilmiş maliyyə hesabatlarının MHBS-lərə uyğun hazırlanması və düzgün təqdim edilməsi, həmçinin saxtakarlıq və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq əhəmiyyətli səhvlər olmayan konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin lazım bildiyi daxili nəzarətə görə məsuliyyət daşıyır.

Konsolidasiya edilmiş maliyyə hesabatlarını hazırlayarkən, rəhbərliyin Qrupu ləğv etmək və ya əməliyyatları dayandırmaq niyyəti olduğu və ya bunu etməkdən başqa heç bir real alternativ olmadığı hallar istisna olmaqla, rəhbərlik Qrupun daim fəaliyyətdə olan müəssisə kimi fəaliyyətinə davam etməsi qabiliyyətinin qiymətləndirilməsinə, daim fəaliyyətdə olan müəssisə kimi fəaliyyətlə bağlı məsələlərin (bela məsələlər varsa) açıqlanmasına və mühasibat uçotunun daim fəaliyyətdə olan müəssisə konsepsiyasının istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Müşahidə şurası Qrupun konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Konsolidasiya edilmiş maliyyə hesabatlarının auditi üzrə auditorun məsuliyyəti

Bizim məqsədımız ümumiyyətlə konsolidasiya edilmiş maliyyə hesabatlarında saxtakarlıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olmamasına kifayət qədər əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını təqdim etməkdir. Kifayət qədər əminlik əminliyin yüksək dərəcəsini ifadə edir, lakin BAS-a uyğun olaraq aparılmış audit nəticəsində mövcud olan bütün təhriflərin üzə çıxarılmasına zəmanət vermir. Təhriflər saxtakarlıq və ya səhv nəticəsində əmələ gələ bilər və fərdi və ya ümumi halda götürülməklə hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarının əsasında istifadəçilərin qəbul edəcəyi iqtisadi qərarlara təsir göstərmələrini ehtimal etməyə əsas olacağı halda əhəmiyyətli hesab olunur.

BAS-a uyğun olaraq aparılmış auditin bir hissəsi olaraq biz audit zamanı peşəkar mühakimə və peşəkar skeptisizm tətbiq edirik. Biz həmçinin:

- ▶ Konsolidasiya edilmiş maliyyə hesabatlarında saxtakarlıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olması risklərini müəyyən edir və qiymətləndirir, həmin risklərə cavab olaraq audit prosedurlarını layihələşdirir və həyata keçirir, eləcə də rəyimiz üçün əsas yaratmaq məqsədilə kifayət və münasib olan audit sübutunu əldə edirik. Saxtakarlıq nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski səhvlər nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən yüksəkdir, çünki saxtakarlığa gizli sözləşmə, saxtakarlıq, bilərəkdən səhv buraxma, yanlış təqdimat və ya daxili nəzarət qaydalarına əməl olunmaması daxil ola bilər;
- ▶ Müəyyən şəraitdə münasib olan audit prosedurlarının işlənilib hazırlanması məqsədilə auditə aid olan daxili nəzarət elementləri haqqında anlayış əldə edir, lakin bu zaman Qrupun daxili nəzarət sisteminin səmərəliliyi haqqında rəy bildirmək məqsədini güdmürük;
- ▶ Rəhbərlik tərəfindən istifadə edilmiş uçot prinsiplərinin münasibliyini, uçot təxminlərinin və əlaqəli açıqlamaların əsaslılığını qiymətləndiririk;
- ▶ Rəhbərlik tərəfindən mühasibat uçotunun daim fəaliyyətdə olan müəssisə konsepsiyasının tətbiqinin münasibliyi və əldə edilmiş audit sübutlarına əsaslanaraq Qrupun daim fəaliyyətdə olan müəssisə kimi fəaliyyətinə davam etməsi ilə bağlı əhəmiyyətli şübhə doğuran hadisə və ya şəraitlərlə əlaqədar mühüm qeyri-müəyyənliliyin olub-olmaması haqqında nəticə çıxarıyıq. Mühüm qeyri-müəyyənliliyin mövcud olduğu qənaətinə gələcəyimiz halda, biz auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli açıqlamalara diqqəti yönəltməliyik və ya, əgər bu cür açıqlamalar qeyri-münasib olarsa, rəyimizə düzəliş etməliyik. Bizim nəticələr audit hesabatımızın tarixinədək əldə etdiyimiz audit sübutlarına əsaslanır. Lakin gələcək hadisə və ya şəraitlər Qrupun daim fəaliyyətdə olan müəssisə kimi fəaliyyətinə davam etməməsinə gətirib çıxara bilər;

- ▶ Məlumatların açıqlanması da daxil olmaqla maliyyə hesabatlarının ümumi təqdimatı, strukturu və məzmununu, eləcə də konsolidasiya edilmiş maliyyə hesabatlarının müvafiq əməliyyat və hadisələri düzgün təqdim edib-etmədiyini qiymətləndiririk;
- ▶ Konsolidasiya edilmiş maliyyə hesabatlarına dair rəy bildirmək üçün Qrupa daxil olan müəssisələrin maliyyə məlumatları və fəaliyyəti ilə bağlı kifayət qədər audit sübutlarını əldə edirik. Biz qrup auditinin yönləndirilməsi, nəzarət edilməsi və nəticələrinə görə məsuliyyət daşıyıq. Biz audit rəyinə görə müstəsna məsuliyyət daşıyıq.

Biz Müşahidə şurasının nəzərinə, digər məsələlərlə yanaşı, auditin planlaşdırılmış əhatə dairəsi, vaxtı və əhəmiyyətli audit nəticələri, o cümlədən audit zamanı daxili nəzarətdə müəyyən etdiyimiz hər hansı əhəmiyyətli çatışmazlıqları çatdırırıq.

Ernst & Young Holdings (CIS) B.V.

Bakı, Azərbaycan

27 aprel 2023-cü il

Konsolidasiya edilmiş mənfəət və ya zərər və digər ümumi gəlir haqqında hesabat**31 dekabr 2022-ci il tarixində başa çatan il üzrə***(min Azərbaycan manatı ilə)*

	Qeydlər	2022	2021
Müştərilərlə müqavilələrdən əldə edilmiş gəlirlər	5	145,568	114,996
Satışın maya dəyəri	6	(76,796)	(61,598)
Ümumi mənfəət		68,772	53,398
Paylama xərcləri	7	(27,317)	(22,399)
Ümumi və inzibati xərclər	8	(14,481)	(11,009)
Satış xərcləri	9	(3,382)	(1,762)
Maliyyə aktivləri üçün ehtiyatda dəyişikliklər	15	(1,431)	(3,073)
Maliyyə xərci	10	(8,365)	(9,465)
Məzənnə fərqi gəlir/(zərər), xalis		(275)	92
Digər gəlirlər		603	1,550
Vergidən əvvəlki mənfəət		14,124	7,332
Mənfəət vergisi xərci	11	(7,511)	(4,208)
İl üzrə mənfəət		6,613	3,124
İl üzrə digər ümumi gəlir, vergi çıxılmaqla		-	-
İl üzrə cəmi ümumi gəlir, vergi çıxılmaqla		6,613	3,124

Əlavə edilən qeydlər hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarının tərkib hissəsidir.

Konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabat**31 dekabr 2022-ci il tarixinə**

(min Azərbaycan manatı ilə)

	Qeydlər	31 dekabr 2022-ci il	31 dekabr 2021-ci il
Aktivlər			
Uzunmüddətli aktivlər			
Əmlak, tikili və avadanlıqlar	12	237,739	238,121
Digər uzunmüddətli aktivlər	13	9,072	9,581
Cəmi uzunmüddətli aktivlər		246,811	247,702
Cari aktivlər			
Mal-material ehtiyatları	14	10,915	11,832
Ticarət və digər debitor borcları	15	11,804	10,370
Vergi üzrə debitor borcları		1,702	812
Əvvəlcədən ödəmələr		3,134	2,128
Digər qısamüddətli aktivlər		15	41
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	16	5,047	10,250
Məhdudiyet qoyulmuş pul vəsaitləri	16	572	1,536
Cəmi cari aktivlər		33,189	36,969
Cəmi aktivlər		280,000	284,671
Kapital və öhdəliklər			
Kapital			
Nizamnamə kapitalı	18	31,813	31,813
Əlavə ödenilmiş kapital		3,302	3,302
Bölüşdürülməmiş mənfəət		101,647	98,158
Cəmi kapital		136,762	133,273
Uzunmüddətli öhdəliklər			
Faiz hesablanan kreditlər	19	86,542	-
Uzunmüddətli icarə öhdəliyi	24	12,507	11,353
Təxirə salınmış vergi öhdəliyi	11	4,131	2,618
Ehtiyatlar	20	2,630	2,761
Cəmi uzunmüddətli öhdəliklər		105,810	16,732
Cari öhdəliklər			
Ticarət kreditör borcları	21	7,161	5,630
Faiz hesablanan kreditlər	19	1,833	110,537
Əlaqəli tərəflərə ödəniləcək hesablanmış öhdəliklər	22	3,429	622
Hesablanmış öhdəliklər	22	7,819	6,911
Qısamüddətli icarə öhdəliyi	24	885	698
Ödəniləcək dividendlər		85	95
Müştərilərdən alınmış avanslar	23	3,758	3,718
Ehtiyatlar	20	3,824	2,952
Cari mənfəət vergisi öhdəliyi		6,029	1,029
Cari mənfəət vergisi öhdəliyindən başqa vergilər		2,605	2,474
Cəmi qısamüddətli öhdəliklər		37,428	134,666
Cəmi öhdəliklər		143,238	151,398
Cəmi kapital və öhdəliklər		280,000	284,671

Qrupun 31 dekabr 2022-ci il tarixində başa çatan il üzrə konsolidasiya edilmiş maliyyə hesabatları 27 aprel 2023-cü il tarixində rəhbərlik tərəfindən təsdiqlənmişdir.

Rəhbərliyin adından:

Xalid Samaka,
Baş direktor
"Holcim (Azərbaycan)" ASC

Dilbar Sultanova,
Baş maliyyə inzibatçısı
"Holcim (Azərbaycan)" ASC

Əliabbas Salahov,
Baş mühasib
"Holcim (Azərbaycan)" ASC

Əlavə edilən qeydlər hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarının tərkib hissəsidir.

Konsolidasiya edilmiş kapitalda dəyişikliklər haqqında hesabat**31 dekabr 2022-ci il tarixində başa çatan il üzrə***(min Azərbaycan manatı ilə)*

	Nizamnamə kapitalı	Əlavə ödənilmiş kapital	Bölüşdürülməmiş mənfəət	Cəmi
1 yanvar 2021-ci il tarixinə qalıq	31,813	3,302	106,184	141,299
İl üzrə cəmi ümumi gəlir, vergi çıxılmaqla	-	-	3,124	3,124
Dividendlər (Qeyd 18)	-	-	(11,150)	(11,150)
31 dekabr 2021-ci il tarixinə qalıq	31,813	3,302	98,158	133,273
İl üzrə cəmi ümumi gəlir, vergi çıxılmaqla	-	-	6,613	6,613
Dividendlər (Qeyd 18)	-	-	(3,124)	(3,124)
31 dekabr 2022-ci il tarixinə qalıq	31,813	3,302	101,647	136,762

Əlavə edilən qeydlər hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarının tərkib hissəsidir.

Konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabat**31 dekabr 2022-ci il tarixində başa çatan il üzrə***(min Azərbaycan manatı ilə)*

	Qeydlər	2022	2021
Əməliyyat fəaliyyətləri:			
Vergidən əvvəlki mənfəət		14,124	7,332
Köhnəlmə və amortizasiya		14,372	15,563
Əsas vəsaitlərin dəyərsizləşməsi		2,635	-
Bank komissiyaları istisna olmaqla maliyyə xərcləri	10	8,222	9,306
Əmlak, tikili və avadanlıqların satılması üzrə zərər/(gəlir)	12	339	(331)
Məzənnə fərqindən zərər/(gəlir), xalis		275	(92)
Maliyyə aktivləri üçün ehtiyatda artım	15	1,431	3,073
Vergi ehtiyatında artım/(azalma)	20	1,327	(1,662)
Bonus ehtiyatında azalma	20	(435)	(551)
Xəsəret halları üçün ehtiyatda azalma	20	(678)	(84)
Sökülmə üçün ehtiyatda artım	20	516	-
Əmək münasibətlərinə xitam verilməsi ehtiyatında (azalma)/artım	20	(20)	244
Sahənin bərpası ehtiyatında azalma	20	(153)	(1,359)
Dövriyyə kapitalında hərəkətlərdən əvvəl əməliyyat fəaliyyətləri üzrə daxil olan pul vəsaitləri		41,955	31,439
Əməliyyat aktivləri və öhdəliklərində dəyişikliklər:			
Mal-material ehtiyatlarında azalma/(artım)	13,14	1,304	(1,013)
Ticarət və digər debitor borclarında artım	15	(2,865)	(1,066)
Əvvəlcədən ödəmələrdə (artım)/azalma		(965)	63
Məhdudiyət qoyulmuş pul vəsaitlərində azalma/(artım)	16	964	(1,536)
Vergilər üzrə debitor borclarında artım		(890)	(346)
Digər qısamüddətli aktivlərdə azalma/(artım)		26	(25)
Ticarət və digər kreditör borclarında artım/(azalma)	21	230	(242)
Hesablanmış öhdəliklərdə artım	22	908	1,163
Əlaqəli tərəflərə ödəniləcək hesablanmış öhdəliklərdə artım/(azalma)	22	2,807	(523)
Müştərilərdən alınmış əvvəlcədən ödəmələrdə artım/(azalma)		40	(1,971)
Mənfəət vergisi üzrə kreditör borcunda azalma		(1,029)	-
Cari mənfəət vergisi öhdəliyindən başqa vergilərdə artım		131	2,474
Əməliyyatlardan əldə edilmiş pul vəsaitləri		42,616	28,417
Ödənilmiş faiz		(8,068)	(12,379)
Əməliyyat fəaliyyəti üzrə yaranmış xalis pul vəsaitləri		34,548	16,038
İnvestisiya fəaliyyətləri:			
Əmlak, tikili və avadanlıqların alınması	12	(14,416)	(6,774)
Əmlak, tikili və avadanlıqların satışından daxilolmalar		-	331
İnvestisiya fəaliyyətlərində istifadə edilmiş xalis pul vəsaitləri		(14,416)	(6,443)
Maliyyələşdirmə fəaliyyətləri:			
Faiz hesablanan kreditlər üzrə daxilolmalar	19	26,900	-
Səhmdarlara ödənilmiş dividendlər	18	(3,134)	(11,113)
Faiz hesablanan kreditlərin qaytarılması	19	(49,032)	(3,403)
İcarə öhdəliyinin qaytarılması	24	(69)	(569)
Maliyyələşdirmə fəaliyyətləri üzrə istifadə edilmiş xalis pul vəsaitləri		(25,335)	(15,085)
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərində xalis azalma	16	(5,203)	(5,490)
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri, ilin əvvəlinə	16	10,250	15,740
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri, ilin sonuna	16	5,047	10,250

Əlavə edilən qeydlər hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarının tərkib hissəsidir.